



## [Mbark izdivac v nmunvi ail modeli - Hac lham liyev](#)

Hac lham liyev: "Sad yaaylarna rmn mam li () v Fatimeyi-Zhra (s.) Allaha v bir-birin sx balyd, rklri lahi eql doluydu, onlar mbariz ruhlul, hidprvr, din, mnvi dyrlr n cann fda edn, vladlarn da mhz bu ruhiyyd trbiylndirn insanlar idi

Arannews-islam dünyasnda müqdds, güzl bir gün qeyd olunur. Hicrtin ikinci ilind, Zilhicc aynn birinci gününd dünyann iki n büyük xsiyyti - Hzrt li () il Xanm Fatim (s.) hyatlarn birlidir. xlaq alimlrinin buyurduqlarna gür, Hzrt Fatim yaln &uuml;zü kimi büyük bir iman v xlaqa sahib birisiyl evln bilrdi, hmin xs d Hzrt lidn .baqas olmazd

slam dininin yaylmasnda büyük hmiyyt dayan bu evlilik bal **slaminSesi-n danan Azərbaycan slam Partiyasnn sdr vzi, ilahiyyat&cedil; alim Hac lham liyev** slam Peymbrinin (s) qz, hli-Beytin anas Fatimeyi-Zhrann (s.) Hzrt li () il izdivac günü münasibtil müslman Azərbaycan xalqna tbriklrimi &cedil;atdrd. V qeyd etdi ki, bu izdivac günü slam .almind n müqdds, n lamtdar qünldrnd biridir

Bismillahir Rhmanir Rhim. Hdislr, Mhmmd Peymbrin (s) klamlarna sasn, bu - izdivac Allahn vhyi il ba tutub. Nql olunur ki, bir &cedil;oxlar Rsulallahn qz il evlnmk istyib, lakin onlar Peymbrdn (s) &ldquo;Fatimni evlndirmk Allahn icazsindn asldr&rdquo; cavabn alblar. Rvaytlrd qeyd olunur ki, mühacir v shablrin mslhti il Hzrt li Peymbrin (s) hüzuruna glir v qz Fatim il evlnmk istdiyini bildirir. &uuml;zünd tbss&uuml;m yaranan Rsulallah, sevimli qzn yanna carb, ondan evlnmy raz olub-olmadn soruur. Xanm Fatim güzlirini yer dikib s&uuml;kut edir. Bunu gürn Peymbri-krm sevinir v &ldquo;Allahu-kbr&rdquo; deyib trafda olan insanlara qznn Hzrt li il evlnmy raz olduunu deyir. Rsulallah Bilala deyir ki, camaat mscid dvt etsin. Shablr, hali mscid toplar. Peymbr (s) minbr qalxb, iki gncin nikah qdini mscidd insanlarn .h&uuml;zurunda oxuvur

O d&uuml;vrd Rsuli-krm 10 il Mdind yaad. Mdin hakimiytin rhrlik edn Mhmmd Peymbr (s) yorulmadan slam dinini tbli edir, b&uuml;t&uuml;n briyyt yol g&uuml;strirdi. Tarixd yazlanlara g&uuml;r, hmin illr rzind txminn 60 m&uuml;harib ba verib. V Hzrt li () bir ne&cedil; d&uuml;y&uuml;dn baqa b&uuml;t&uuml;n d&uuml;y&uuml;lrd itirak edib. li leyhisslam m&uuml;haribd olanda evin b&uuml;t&uuml;n ilri, uaqlarn trbiysi Fatimeyi-Zhrann &uuml;hdsin .d&uuml;&uuml;b

Xanm Fatim hm d yax hyat yolda olub. O Xanm Hzrt liy () b&uuml;y&uuml;k ehtiram bslyib, qaysna qalb, d&uuml;nya v Axirt ilrind ona yardm g&uuml;strib. Fatimeyi-Zhra d&uuml;y&uuml; meydanlarndan ev yorun, yaral qaydan hyat yoldan ruh y&uuml;ksklyi, sevgi il qarlayb. B&uuml;t&uuml;n bu &cedil;tinliklrn &uuml;hdsindn gln Zhra salamullahu-leyha f&uuml;vqlg&uuml;c sahib idi. Bu .f&uuml;valq&uuml;c&uuml;n k&uuml;k&uuml;nd is lahi eq v mhbbt davanrd **Qz uaqlar &uuml;&cedil;&uuml;n cihaz verm k m&uuml;slman alminin qdim - ?adt-nnlrindn biridir. Maraaldr. Pevmbr aznn alinlik cihazlr nldrnd ibart olub** Qoyduunuz sual b&uuml;t&uuml;n d&uuml;vrlr &uuml;&cedil;&uuml;n - aktualdr. Bu baxmdan Peymbrin qznn mehriysin, cihazlrn hr zaman diqqt .edilmlidir

Hzrt li il Xanm Fatimnin izdivac &cedil;ox sad, dbdbsiz olub. Hzrt Peymbrin

gömlüstriil bir qoyun ksilib, gln qonaqlar ümlü;ccedil;üml;n tam hazrlanb, hmin yemyin bir hisssi qadnlara gömlü;ndrilib, htta yoxsul aillr d .pavlanb

Hzrt Fatimnin cehizi bu kild sadalanr: Rsulallahn tömlü;vsiysin uyun olaraq Hzrt li zirehli dömlü;yüml; libasn satb Fatim (s.) ümlü;ccedil;üml;n glin libas, hicab, xurma liflrindn doldurulmu dömlü;k, bir hsir, bir l dyirman, bir su qab, kasa, torpaqdan dömlü;zldilmi bir neccedil; dd saxs qab v baqa ev yalar .alb. Sad, palccedil;qdan v bir otaqdan ibart evlri olub

**Yeni hyata balayan aily cehiz vermök onlarn yaayn asanladrmaq mqsdı dayr v - zruri hesab olunur. Amma bu iki bömlü;yüml;k xsiyytin sad yaayndan bel ntic ccedil;xarmaq olar ki, insan xobxt edn heccedil; d tmtraql hyat, .üml;mumivvtl maddivvat devil**

Bli, sad yaaylarna rmn mam li v Fatimeyi-Zhra Allaha v bir-birin sx balyd, - üml;rklri lahi eql doluydu. Onlar müml;bariz ruhlu, hidprvr, din, mnvi dyrlr üml;ccedil;üml;n cann fda edn, ömlü;vladlarn da mhz bu ruhiyyd trbiy edn insanlar idi. ndiki terminl desk, onlar ccedil;ox sad hyat trzlrl cmiyyt ..mesai verdilr ki. sas msl maddivvat vox. mnvivvatdr. lahi eaddir

Xanm Fatim vilayt yolunun ilk hidlrindn, fdailrindndir. mam liy tzyiqlr, züml;lmlr balayanda, o Xanm meydana atld, Allahn mrini, Hzrt linin vilaytini müml;dafiy qalxd. Ömlü;z hadtil hqiqtin tapdalanmasna imkan vermdi.

.mam Hsn (). mam Hüml;sevn (). Hzrt Zevnb (s.) d hmin ruhivvni vaatdlar **Hac, bu izdivacn, slam dininin yaylmasnda, lahi eq urunda müml;barizd - ?hmivvti bard n dev bilrsiniz**

Bu müml;bark izdivacn brkti idi ki, Xanm Fatim (s.) 11 mam anas oldu. - Xanm Zhrann (s.) ömlü;vlad trbiysind misli-brabri yox idi. Fatim salamullahu- leyha briyyt üml;ccedil;üml;n mam Hsn (), mam Hüml;seyn (), Xanm Zeynb (s.) v Üml;mmüml;-Güml;lsüml;m kimi xsiyytly yetidirdi. Onlarn hr biri slam dini urunda canlarndan v mallarndan keccedil;di. slind, bu, slam dininin buyruqlarna ml edn mam li v Xanm Zhrann

bömlü;yüml;küml;yüml;nüml;n, zmtinin, tlim-trbiysinin nticsiydi. Bu izdivacdan hadt mktbi &ndash; mam Hüml;seyn () mktbi yarand ki, 1400 ildir müml;slman almi, bömlü;tömlü;vlüml;kd briyyt ondan bhrlnir. Bu .isdivac slam yaatd v Qiyamq qdr yaadacaq